



(əvvəli ötən sayımızda)

*Oğuz xan bəzən Adam və bəzən de Nuhla eyniləşdirilən ilk fars hökmərə Kayumərsin müasiridir. (Julius Klaproth, 1823, Səh. 5)*

*X əsrda Qaraqum, Qızılıqum və Aral gölü hövzəsindən başlayaraq Xəzərlərin ölkəsinə qədər uzanan böyük çöllük Dəştı Oğuz adlanırdı.*

*Herodotun yazdığınına görə İskit/Sakların atası öküz surətində Tarqitaydır. O Sumerlərin öküz şəklində tacəssüm olantırı. Enlil ile eynilik təşkil edir. Tarqitay adının sibir türkərinin dilində öküz anlamı daşıyan tur və ya tor sözü ilə əlaqədar ola bilər. (Fizuli Bayat, 2004, Səh. 5)*

*Fikrimizə görə Tarqitay adının kökünü sumerlərin Turqu sözü təşkil edir və anlamı öküz oğlu deməkdir bu ad öküzü özərinin əcdədi hesab edən sakların eponiminiçəvirlmişdir. Adın sonundakı "tay" sonluğu isə türk dilində ölkə və yer mənasındadır.*

Kişin sülale xronikasında Ukuşu Nuhla eyniləşdirilir. Sumer mifologiyasında Ukuşu Sumerin ilk insanı Adamin prototipi idi. Vaddel Ukuşu sumerlərin Nuhu hesab edirdi. Prof. Hallo isə Sumerin kralı Luqal saqqazinin atası, Umma şəhər dövlətinin kralı Ukuşu sumerin Nuhu hesab edirdi. (Ross Marshall, 2008, Səh. 8)

Oğuz xagan dastanının uyğur versiyasında Ay xanın oğlu Alp Oğuzun onqonlarından biri göy rəngdə qotaz şəklindəki quyuğunu yuxarı qaldırmış bir Qutur öküzdür. Oğuz xanın oğullarının ölkəsi olan Qara dağda (Qaraçuk)daşlar üzərində çoxlu öküz təsvirləri aşkar edilmişdir. Araşdırıcılar Noyon ulada Hsiunq-nu hökmərlərinə məxsus məzarlardakı öküz təsvirlərini və Batı Oğuz ərazisində aşkar edilən çoxsaylı Qutur/öküz təsviri olan lövhələri Oğuz dastanı ilə əlaqələndirirler. (Emel Esin, 1985, Səh. 129)

Sumerlərə aid mixi yazılı mətnlərdə və əfsanelərdə öküz kultu ilə əlaqədar hadisələr eks olunmuşdur. Bu mətnlərdə öküz adı sumer dilinə məxsus dialektlərdə və akkad dilində fərqli şəkildə yazılır və ifadə olunur.

Ön Asyanın bir çox turani dillərində öküz Qut sözü ilə ifadə olunur. Zaqros dağlarında məskunlaşmış turanlı xalq da Qut adlanır. Alman əsilli yəhudili sumeroloq B.Landsberger Qut adının əslində Quz olduğunu fikrini irəli sürür. Yəni kökü Sumer-

e.q. XXX əsrə aid edilir. İlahi mənşəyə malik Alu-limin hakimiyyətindən sonra İkicayarasi'nın sel suları altında qərq edən tufan baş vermişdir. Əfsanəyə görə Alu-lim 28800 il hökm sürmüştür. (Hall William; William Kelli Simpson, 1971, Səh. 32)

Sumerin hökmərlər siyahısına göre hakimiyyət tanrı tərefindən göyündən etə olduqdan sonra sumer dilində Quza adlanan hakimiyyət taxtı ilk olaraq Eridu şəhər dövlətinə veril-

## Ələsgər Siyablı

anlamı daşıyan Quza sözü İş-qu-za loqogramı ilə yazılırdı. (Leander P. Die Sumerischen Lehnwörter im Assyrischen. Səh. 23)

*Göründüyü kimi Sumerin ilk kralı Ukuş ilə Öküz adı maraqlı assosiasiya yaradır və Oquz adı ilə bənzərlik təşkil edir. Ukuş sözünün kökü Qus və ya Quz kəliməsindən ibarətdir. U Sumer dilində çoxlu mənalara malikdir, onlardan biri güclü, qüdrətli, erkək, eyni zamanda daha spesifik bir məna əldə etmək üçün bəzən isimlərin əvvəlinə əlavə edilən pronominal bir ənəkdir. (Halloran, Səh. 4)*

Sumer tanrıları panteonunda Kusu adlı tanrı yeraltı dünyasının tanrıları Enmeşərin oğlanlarının

mənasında olan Quz və ya Kuz sözünün önünə artırılmaqla o Ukuş, yeni türk dillərində oquz/uquz/öküz fonetik şəklini almışdır.

İllkin orta əsr ərəb tarixçiləri İbn Əl-Əsir, Əl Bəlx, İstəxri, İbn Balazuri, İbn Havkal ənənəvi olaraq Oğuzları əl-quz, ölkələrini isə əl Quziyyə, yeni quzlar ölkəsi adlandırlırlar. Min illər ərzində Ön Asiyada turanlı qut/quz, kas/kus (kassi)xalqları ilə qonşuluqda və iç-içə yaşayış sami ərəblər turanlı örtükleri onların qədim adları ilə Quz kimi tanımişdilar. Onlara tarixən məlum olan bir dildə danişan bu xalqlarla dünyanın müxtəlif yerlərində istər Sibirin güneyində, Volqaboyunda, istərsə Türkistanda qarşılaşan ərəblər qədim ənənəyə uyğun olaraq onları oquz deyil, quz adlandırılmışdır.

*Samilər quti və kassilərin məskunlaşdıqları Dəclə çayından şərqi Zaqros dağlarına qədərki araziləri Quzan, yeni quz-*

# Dünya tarixinin Turan dövrü



*Misir sivilizasiyasının su-mer mənşəli olduğu fikrini irəli sürən İngilis assuroloqu Vadde-lin yazdığınına görə Ukuş birinci sumer sülaləsinin ilk kralıdır. Akkad kralı Sarqonun da adı misir kitabələrində Ukuş adlanır. (Waddel L. Egiptian Civilization: its Sumerian origin, Səh. 204)*

Amerikan assuroloqu William Simpsonun yazdığınına görə Sumerin ilk kralı tufana qədərki dövrde Erudu şəhərinin kralı olub öküz və ya erkək maral obrazında təmsil olunan Alu-lim adlanır. Alu-limin digər bir mixi işarə oxunuşu Ukuş şəklindədir. Yarım əfsanəvi hökmər olan Alu-limin hakimiyyəti Cəmdət-Nəsr dövrünə aid olub,

miş və hökmərləq taxtinin ilk sahibi 28800 il hökm sürmüş Alu-lim, yəni Ukuş-Oğuz olmuşdur. Kralın hakimiyyət rəmzi la-zurit-lapisdən hazırlanmış əsa idi ki, o da göydən yendirilirdi. Alu göyüzü tanrı Annin öz qızı İnnannanın istəyi ilə yaratdığı səma öküzü idi.

Assurlar səma öküzünü öz dillərdə Qud-anna tanrı adlandırlırlar. Sumer dilindən alınma bu söz sonradan transformasiyaya uğrayaraq Quzan şəklini almış ola bilər.

Azərbaycanın istər quzeyi, istərsə də güneyində çoxsaylı Quzan yer adları mövcuddur ki, bu toponimlər qədim quz boyları ilə əlaqədardır. (Leonard King, A History of Sumer, Səh. 188)

Sumer dilində hökmər taxtı

dan biri idi. Kusu öküz anlamı daşıyan Min. Qudloqogramının oxunuş şəklidir və mənası öküz demək olub Kusu kimi yazılır və tələffüz edilirdi. Quz və Kusu eyni adın fərqli Sumer dialektilərdə ifadə şəkli idi və mənası "tanısal öküz" deməkdir. Kusu kimi tələffüz olunan öküz

Quz "ilahi mənşəyə malik" öküz və heyvandırlıq tanrısidir. (Frank Simons, 2018, Səh. 123-148.)

Ukuş (m.ö. 2350) Sumerin Umma şəhər dövlətinin hökmərə-ensisi idi. Ukuş Urukun və bütün Sumerin hökmərə məhşur Luqal-Zaqesinin atası idi. (Leonard King, A History of Sumer, Səh. 188)

Bələliklə, U önekini öküz

ların ölkəsi adlandırdılar.

*Mesopotamiyada Türk dilində öküz adının sinonimi olan Buğa şəxs adı kimi geniş yayılmışdır. Öküz adının digərbirqarşılığı da türk dillərində buğa, buqa, buka şəklində yazıılır.*

Assur mətnlərindəki coğrafi adlarda Subir adlı çay "id uz subir ki" kimi qeyd olunmuşdur. Mətnlərdə çay adlarından aydın olur ki, "uz" sözü Sumer-akkad dilində axın və çay mənasındadır. (Ungnad A. 1936, Səh. 61)

Sumerlərdə çay anlamı daşıyan Uzsözü eyni ilə çay mənasında Qızıluzen, Uzboy kimi türk hidronimlərində qorunub saxlanmışdır. Makedoniyalı İsləgəndərin dövründə yunanlar Amudərya çayının Öküz şəklində ifadə olunan adını Oksus adlandırdırlar.

Mahmud Kaşgarinin "Divanı Lügat-it Türk" əsərində öküz sözünün heyvan mənasındaki anlamı ilə yanaşı çay-irmaq mənası daşılığı da yazılmışdır. OÖküzün Ceyhun və Fərat kimi çaylara verilən ad olduğunu yazar. Kaşgari oğuzları Yafinc vəlla çayları vadilərində yaşadıqlarını və bu çayların arasında İki Öküz adlı bir şəhərin də mövcud olduğunu yazar. (Mahmud Kaşgari. 2006, C 1, Səh. 129-17)

*Vamberi yazır ki, öküz/öqüz türk dilində çay mənasındadır. Şeybanilər dövründə də Okus çayı Öküz adlanırdı. Makedoniyalı İsləgəndərin dövründə Öküz çay adı Oksuz (Oxsus)şəklində yunan dilinə keçmişdir. (Wamberi H. 1898, Səh. 106)*

*Müsəir sumeroloq Daniel Patterson Ukuş sözünün fərqli bir anlam haqqında yazır ki, Aqa - Sumer dilində üstün olan, tacın ardıcılı, varis deməkdir. Aqa-us qvardiyaçı əsgər, tacı mühafizə edən anlamındadır. Aqa-us daha qədim Sumer mixi mətnlərində Uku-us şəklində ifadə olunmuşdur. (Daniel Patterson, 2018, Səh. 308)*

(ardı gələn sayımızda)